

Fəlsəfi fikrin inkişafına dəyarlı töhfə

Bəşəriyyət qarşısında duran və həmişə insanları düşünürən, neçə əsrlər ərzində öz aktuallığını itirməyən ümum-bəşəri fəlsəfi problemlərə yanaşı, konkret ictimai-siyasi mühitin xüsusiyyətlərindən, dövrün sosial-siyasi ab-havasından, milli özünüdərkin konkret səviyyəsindən doğan yüzlərlə aktual problemlər ortaya çıxır ki, onların elmi-fəlsəfi təhlili qəçiləz olur.


İstənilən problem fəlsəfədə həmişə insan-dünya münasibətləri kontekstində nəzərdən keçirilir. Bu münasibətlərin bütün dövrlərde, bütün insanlar üçün ümumi olan aspektləri ile yanaşı, konkret zaman və məkan daxilində xüsusi aspektləri də vardır. Müasir dövrə Azerbaycanda yaşayan insanların ümum-bəşəri fəlsəfi problemlərə münasibəti bir neçə mühüm amilin təsiri ilə xüsusiləşərək yeni problemlər doğurur.

Beləliklə, fəlsəfi fikir bir tərəfdən, müstəqillik əldə etmiş bir xalqın milli özünüdər prosesini ehtiva etməli, digər tərəfdən də bir ictimai-iqtisadi quruluşun yenisi ilə əvəzlənməsindən irəli gələn yeni ictimai şurun elmi-nəzəri səviyyədə əsaslandırılmışasına xidmət etməlidir. Bütün bunlar fəlsəfənin enənəvi problemləkəsindən kənaradı çıxmadan, mövcud elmi-fəlsəfi fikre istinad etməklə həyata keçirilməlidir.

Fəlsəfi fikrə istinad edərən isə fəlsəfə tarixini, onun inkişaf yollarını, strategiyasını, sistem və nəzəriyyəsini dərindən öyrənmək vacib cəhətlərdəndir. Fəlsəfə tarixi ictimai inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, coxsayılı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginleşmişdir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayevin bu yaxınlarda "MBM" nəşriyyatında işiq üzü görmüş "Fəlsəfə tarixi" kitabı bu sahəda baza rولunu oynaya bilər. Fəlsəfə elmləri doktorları, professorlar Əlikram Tağıyevin elmi redaktorluğu, Zeynəddin Hacıyev və Əlişa Əhmədovun rəyləri ilə çap olunmuş iki hissədən ibarət olan kitabda qədim dövrən başlamış bu günümüze qədər fəlsəfənin inkişaf mərhələləri konkret olaraq təhlilə cəlb olmuş, qədim dövr, Azerbaycan, hind, çin, antik fəlsəfə, orta əsr Şərq və Qərb, ingilis, fransız, alman, rus, amerikan və başqa xalqların filosoflarının fəlsəfi görüşləri, bu təlimlərin əhəmiyyətli cəhətləri geniş şərh edilmişdir.

Kitabın I hissəsində fəlsəfə biliyin inkişafı, filosofluq etmə üsullarının müxtəlifliyi, fəlsəfənin yaranması, filosoflar, mifologiya haqqında oxucuya ətraflı və geniş səpgili məlumat verilir. Müellif eyni zamanda haqqlı olaraq yazar ki, fəlsəfə tarixinin öyrənilməsi Azərbaycan təhsil sistemi üçün böyük əhəmiyyət kəsb edən problemdir. Bu mənada ümummilli idarə Heydər Əliyevin bildirdiyi kimi, "Biz dünya xalqlarının fəlsəfi və dini fikir tarixini, o cümlədən Azərbaycan xalqının yaratdığı ümuməşəri dəyərləri ali məktəb tələbələrinə öyrətmədən onlar üçün dünyaya yol aça bilməyəcəyik".

Kitabın evvelində qədim Şərq ölkələrində fəlsəfi fikrin yaranması və inkişafında qədim Babilistan, Misir, qədim Hindistan, qədim Çin fəlsəfəsindən geniş səhbət açılır və bu ölkələr fəlsəfi fikrin meydana gəlməsi haqqında elmlərin ilkin mərkəzlərindən hesab olunur. Eyni zamanda qədim Misir və Babilistanda mövcud olan fəlsəfi axtarışların başlıca yekunu sonrakı fəlsəfi fikrin tekamülü üçün baza da yaradır. Müellif Qədim və klassik yunan fəlsəfəsindən səhbət açaraq yunan cəmiyyətinin dünya görüşü qaydaları və əsasən tədbiqi xarakterli elmi biliykləri ilə fəlsəfənin qırılmaz əlaqədə yaranıb inkişaf etdiyini diqqətə çatdırır. Yunan klassik fəlsəfəsinin zirvesi hesab edilən Sokrat, Platon, Aristotel haqqında bilgin məlumatlar verilməklə yanaşı, bu



Klasiklərin təlimləri elm və fəlsəfənin sonrakı inkişafına ciddi və əhəmiyyətli təsir göstərməsi dəllillərlə sübut olunur. Ellin və Roma dövrü fəlsəfəsində epikür və epikürçülər, stoism, neoplatonizm, orta əsr Qərb fəlsəfəsində IV - V əsrlər Avropanın geopolitik dəyişikliklər, patristika, VIII - XIV əsrlərde Qərb Avropada əsas dini fəlsəfi cərəyan olan xoloistika, onun görkəmli nümayəndəsi Foma Akvinalidən etraflı məlumatlar kitabda özəksini təpər ki, bu da Qərb fəlsəfəsinin inkişafı, dünya görüşünün formallaşması haqqında oxucuya əhəmiyyətli biliyklər verir.

Orta əsr Şərq fəlsəfəsindən səhbət açarkən müellif Şərq-Qərb fəlsəfəsini müqayiseli təhlilə cəlb etmiş, islam dininin Şərq fəlsəfəsinə təsirindən səhbət açmışdır. Belə ki, müellif yazar: Orta əsrlərdə Qərbə olduğu kimi, Şərqdə də fəlsəfə ümumilikdə dinin güclü təsiri altında olmuş, müsələn Şərqi ölkələrinin əhalisinin dünya görüşü teosentrik səciyyə daşımışdır. Bununla yanaşı, burada həmin dövrün fəlsəfi fikri bir sıra xüsusiyyətlərinə görə Qərbənən fərqlənmişdir. Əvvələ, ümumiyyətde orta əsrlər dövrü Şərqdə Qərbə nisbətən daha uzun sürmüştür. İkincisi, Qərbə xristian dini fəlsəfi dünyagörüş və elmə qarşı çox kəskin düşməncilik münasibetində olmuşdur. Avropanın müxtəlif ölkələrində onlarla mütefəkkir azadifkirlilik üstündə tonqallarda yandırılmış və edam olunmuşdur. Bundan fərqli olaraq Şərqdə islam dini fəlsəfəyə və elmə bir qədər yumşaq münasibət bəsləmiş, bunun nəticəsindənə elmin və mədəniyyətin inkişafı dayanmamışdır. Təsadüfi deyildir ki, islam sivilizasiyası və mədəniyyəti Şərqdə uzun müddət davam etmiş, ərazidəki xalqların tarixində böyük rol oynamışdır. Üçüncüsü, orta əsrlərdə Şərqdə islamın bu mövqeyi, bir tərəfdən onun daxilində dini-fəlsəfi istiqamətlərin fəaliyetine qida vermiş, digər tərəfdən isə islam dinindən kənardə və hətta müyyən qədər ona qarşı çıxan müstəqil elmi-fəlsəfi təlimlərin mövcudluğuna şərait yaratmışdır.

Müellif eyni zamanda kitabda Şərq fəlsəfə fikri tarixində böyük izlər buraxmış Yaqub Əl - Kindi, Rəbiyyə Əl Ədəviyyə, Fərabi, Biruni, İbn Sina, Ömər Xəyyam, Əl Qəzali, Cəlaləddin Rumi və sair kimi filosofların həyat və fealiyyətinə, fəlsəfi təlimlərinə və elmi fealiyyətlərinə işiq salmışdır. Azerbaycanda orta əsr fəlsəfə fikir tarixində Şərq və yunan filosoflarının yaradıcılığını dərindən öyrənmiş Bəhməniyər, Eynəlqüzət Miyanəçi, Yəhya Sürhəvərdi, Nəcməddin Naxçıvanı, Nəsreddin Tusi, Nəsimi, Nəsimi, Nemətulla Naxçıvanı və sair kimi böyük mütefəkkir və filosoflar Azerbaycan xalqlarının, eləcə də Yaxın və Orta Şərq xalqlarının fəlsəfə fikrinin sonrakı inkişafına bö-

yük təsir göstərmişlər.

XVI-XVII əsrlərin qovuşacağı Qərb Avropa cəmiyyətinin həyatında elmi biliyin tələbatın artımı ilə əlamətdardır. Bu, tekçə feodalizmin dağılma prosesi, manufaktura istehsalı və dünya ticaretinin artımı, mərkəzələşmiş dövlətlərin sürətli inkişafı ilə deyil, həm də fəlsəfi elmi biliyin obyektiv inkişafı ilə şərtləndirdi. Bu sahədə Qalileo Qaliley, Frensis Bekon, Rene Dekart, sonrakı dövrə Tomas Hobbs, Blez Paskal, Spinoza, İssak Nyuton, Con Lokk, Corc, Volter, Jan Jak Russo, Didro və başqları fərqləndirdi.

Kitabda oxucu üçün daha maraqlı olan, Avropa fikir tarixində ən görkəmli və nüfuzlu cərəyanlardan sayılan klassik alman fəlsəfəsinin görkəmli nümayəndələri i. Kant, i.Q. Fixte, F.V.Y. Şəllinq, G.V.F. Hegel və L.A. Feyerbach telimi nəzərdən keçirilir və fəlsəfənin ideya-nəzəri kökləri araşdırılır.

Kitabın ikinci hissəsində müəllif XIX əsrin əvvəllerindən Avropa fəlsəfəsində ciddi dəyişikliklər də oxucunun diqqətinə çatdırır və marksizm fəlsəfəsi dövrün nüfuzlu cərəyanlardan hesab olunan həyat fəlsəfəsi, onun görkəmli nümayəndələri haqqında (Berqson, Diltey, Zimmel, Klages və s.) onlara bilgiler verir.

Adı çəkilən hissədə rus dini idealist fəlsəfəsindən, bu dini fəlsəfənin əsas nümayəndələri V. Solovyov, F.M. Dostoyevski, L.N. Tolstoy, N. Fedorov və başqları haqqında oxucunu məlumatlaşdırır.

Azərbaycan maarifçilik fəlsəfəsindən geniş məlumat bazası toplayan müəllif ölkəmizdəki maarifçilik fəlsəfəsini ümumdemokratik ideologiya fonunda təşəkkül tapdığını, ideologiyanın xalqın ictimai şüuruna, onun bütün tərəflərinə dəyişdirici təsirini, A.A. Bakıxanovun, Mirzə Kazım bəyin, M.F. Axundovun, H.B. Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin, Məhəmmədədə Şahtaxtılının hərtərəfi və zəngin yaradıcılığında göstərə bilmişdir. Məhəmmədədə Şahtaxtılının zəngin ırsından səhbət açan müəllif onu ilk azərbaycançılıqlardan hesab edərək, azərbaycançılıqlı haqqında ilk müləhizələr irəli sürdüyüünü o vaxta qədər heç bir mətbuat orqanında Azərbaycan xalqının adı ilə bağlı məsələnin gündəliyə getirilmədiyini vurgulayır. Bu zaman, akademik İsa Həbibbəylinin dili ilə desək, M. Şahtaxtılının "Zaqafqaziya müsələmanlarını necə adlandırma?" məqaləsi azərbaycan-sünsənligin ilk minimum programıdır fikri vurgulanır.

Müəllif kitabın "Azərbaycan fəlsəfi fikri müstəqillik illerində" bölməsində milli ideologiyanın və ictimai-siyasi fikrin inkişafında ulu öndər Heydər Əliyevin ölkənin milli tərəqqisini müəyyən edən ideyalarından, ölkəmizdə müasir fəlsəfi fikrin inkişafına güclü təsir imkanlarından səhbət açır.

M.Rzayev eyni zamanda akademik Ramiz Mehdiyevin əsərlərində demokratikləşmə, modernləşmə və yeni fəlsəfi paradigmaların geniş təhlil edilməsindən, bu əsərlərin fəlsəfi fikirdə mövcud olan boşluğun doldurulmasında rol oynamışdır. Üçüncüsü, orta əsrlərdə Şərqdə islamın bu mövqeyi, bir tərəfdən onun daxilində dini-fəlsəfi istiqamətlərin fəaliyetine qida vermiş, digər tərəfdən isə islam dinindən kənardə və hətta müyyən qədər ona qarşı çıxan müstəqil elmi-fəlsəfi təlimlərin mövcudluğuna şərait yaratmışdır.

Əminliklə demək olar ki, Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Məmməd Rzayevin ali məktəb tələbələri və bütövlükde fəlsəfə ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuş "Fəlsəfe tarixi" kitabı dünya fəlsəfə ərisinin tarixi, global dünya və mənəvi hayat, milli mənəvi dəyərlər, din tarixin, müasir dövrə din problemləri, dünayadakı fəlsəfi cərəyanların öyrənilməsində etibarlı və zəngin mənbə rolunu oynayacaqdır.

Arzu Abdullayev,
Naxçıvan Dövlət Universitetinin müəllimi, doktorant